

A bright sun is positioned at the top center of the frame, casting a soft glow. The sky is a clear, vibrant blue. In the foreground, the branches of trees with yellowing autumn leaves are visible, framing the bottom and sides of the image.

# SÜLH

Coys Meyer

Coys Meyer

# Sülh

BAKİ  
2009

Bütün sitatlar Müqəddəs Kitabdan götürülmüşdür.

Müqəddəs Kitab © MKŞ 2009

Kitabda istifadə olunan bəzi İncil ayələri mötərizədə açıqlanmışdır. Bu açıqlamalar müəllifin mövzuya aid fikrini bildirmək üçün istifadə edilmişdir.

*Sülh*

© 2009 Coys Meyer

MKŞ

*Peace*

Copyright © 1995 Joyce Meyer

Bütün hüquqlar müdafiə olunur.

## Mündəricat

Ön söz

1. Sülhün Ləzzətini Dadmısınız mı?.....7
2. Sülhün Ləzzətini Dadmaq.....11
3. Sülh Sizə Rəhbərlik Etsin .....15
4. Nələr Sizi Sülhdən Məhrum Edir?.....19
5. Niyə Şeytan Sizi Sülhdən  
Məhrum Etmək İstəyir? .....23
6. Sınaqlar Zamanı İmanlının Mövqeyi.....31
7. Bu Gün üçün Yaşayaq.....37
8. Dua Sülh Gətirir.....43

## Ön söz

*“...Sülhü (harmoniya; qorxulardan, gərgin ehtiraslardan və daxili mübarizələrdən azad olan əhval-ruhiyyə) axtarıb onun ardınca gedin (Allahla, insanlarla və özünüzlə sülhdə yaşamağı arzulamaqla kifayətlənməyin, bunun ardınca gedin).”*

(1Peter 3:11)

Sanıram ki, sülh haqqındakı bu kitab “Allahın ağlagəlməz sülhü”nün ləzzətini dadmağınıza yardımcı olacaq (Filipililərə 4:7).

# 1

## **Sülhün Ləzzətini Dadmısınızmi?**

Yenidən doğulmuş hər Allah övladı sülh dolu həyatın ləzzətini dadmalıdır. Yəhya 14:27-də İsa belə demişdir:

“Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm. Qoy ürəyiniz təlaşa düşməsin və qorxmayın”.

Həqiqətən də bunlar təsirli ayələrdir. Lütfən, bu ayələri bir neçə dəfə oxuyun. Düşüncənizə həkk olunmasından ötrü, ən azı, beş dəqiqənizi sərf edərək üzərində dərinlən düşünün.

Ən əvvəl, İsanın təklif etdiyi sülhün dünyanın verdiyi sülhə bənzəmədiyinə, xüsusi bir sülh olduğuna diqqət yetirin. Dünya hansı sülhü təklif edir? Dünya hamıya məlum olan bir sülh hissini təklif edir. Həyatınızda hər şey sizin istədiyiniz

kimi olanda bu sülh təsirli olur. Amma işləriniz istədiyiniz kimi getmədikdə dünyəvi sülhünüz tez zamanda yoxa çıxır. Bu vaxt onun yerini “qəzəb” hissi tutur.

Amma İsanın verdiyi sülh hər zaman – istər yaxşı, istərsə də pis gündə, istər bolluq, istərsə də ehtiyac içində – daim fəaldır. Hətta həyat fırtınalarının içində belə, Onun sülhü təsirlidir.

Dünyəvi düşüncəmizə görə, hər şey həmişə istədiyimiz kimi olsaydı, əla olardı. Həyatdakı real təcrübələrimizdən bunun həqiqətə çevrilmədiyini bilirik. Bir imanlı kimi mən də illərlə xoşuma gəlməyən və mənə pis təsir edən hər şeyi aradan qaldırmaq üçün imanımdan istifadə etməyə çalışdım. Belə vəziyyət mənə çox böyük sıxıntı gətirdi. Mümkün olmayan və ola da bilməyəcək bir şeyi həyata keçirməyə cəhd etmək həmişə çox sıxıntı verir. Allahla ünsiyyətimdən bir az təcrübə qazandıqdan sonra anlamağa başladım ki, imanımı həyatın fırtınalarından, sıxıntılarından azad, sakit və sülhlə dolu şəkildə ömür sürməyə sərf etməyim vacibdir. Gözümü hər qırpanda sülhümün şeytan

---

---

tərəfindən oğurlanmasına imkan verməməliydim.

Yəhyanın Müjdəsi 14:27-də İsa "...Qoy ürəyiniz təlaşa düşməsin və qorxmayın" deyir. Bu ayələr üzərində düşündükdə başa düşdüm ki, Müqəddəs Kitab mənə bu sıxıntıları öz-özümə yaratdığımı demək istəyir. Buna son qoymalıydım. Bu ayədə "narahatlığa və sıxıntıya imkan verməyin" deyilirdi.

Markın Müjdəsi 4:40-da fırtına vaxtı imansızlıq edib ürəklərindəki sülhü itirdiklərinə görə İsa Öz şagirdlərini məzəmmət edir. İsa Öz sülhünü itirməmişdi və qayığın arxa tərəfində sakitcə yatırdı. Şagirdləri isə böyük çaxnaşma və gərginlikdə idilər.

Bəs siz necə? İsa ilə birlikdə qayığın içərisində sülhün ləzzətini dada bilirsiniz? Əgər *sülhünüz yoxdursa*, deməli, *həyatın ləzzətini itirmisiniz*.



## 2

### **Sülhün Ləzzətini Dadmaq**

Ehtiyaclarınızın “necə” ödəniləcəyi özünüz üçün qaranlıq qaldığı bir vaxtda sizə heç bir müraciətin təsiri olmayacaq. Sülhə ehtiyac duyduğunuzu söyləməyiniz birinci addımdır. Lakin sülhü necə əldə etməyi tam aydınlaşdırmasanız, heç bir real uğura nail ola bilməzsiniz.

Allahın hüzzuru ilə doludan həyat ləzzətini dadmaq üçün bir şey mənə çox kömək oldu: dərk etdim ki, “nəyisə dəyişdirə bilməyəcəyim sahələrdə hansısa işi görməyə cəhd göstərmək” fayda verməz, əksinə, daha çox sıxıntı gətirər. Siz də belə edirsiniz? Bəzi şeylərə nail olmağa çalışaraq özünüzü çətinliyə salırsınız? Hər iş üçün Allahın səhsiz müəyyən etdiyi vaxt var. Allahın vaxtını gözləməyiniz gərəkdir.

Əslində, heç nəyi vaxtından əvvəl həyata keçirə

---

---

bilməzsınız. Vaxtından əvvəl nəşə etsəniz belə, heç vaxt bundan məmnun olmayacaqsınız. Allahın vaxtını gözləməyi öyrənin. Bu, Ona şərəf, sizə isə sülh gətirər.

Mümkün olmayan işi görmək istəyirsiniz? Həyat yoldaşınızı, uşaqlarınızdan birini, hansısa dostunuzu ya da qohumunuzu – ətrafınızda olan insanları dəyişdirməyə çalışırsınız? Məgər insan insanı dəyişdirə bilər? Yalnız Allah insanın qəlbinə təsir edərək ona dəyişmək istəyi verə bilər. Əgər insanları xaricdən dəyişməyə məcbur edərək onların qarşısına tələblər qoysaq, bu yalnız onların sülhünü pozmaqdan başqa bir nəticə verməz. Biz qanunun hökmü altında yaşamaqdan ötrü yaradılmadıq. İnsanlar azadlığa möhtacdırlar. Fəaliyyət üçün hansısa işi görmək istəyinə möhtacdırlar.

Evliliyimizin ilk illərində istəyirdim ki, Deyv qolf oynamasın. Onun qolf oyununa həddindən artıq vaxt sərf etdiyini düşünürdüm və istəyirdim ki, onunla daha çox vaxt keçirim. Əlimdən gələn hər şeyi etdim. Hər cür hiyləyə əl atdım. Qaşqabağımı salladım. Hirsləndim. Onu inandırmağa

---

---

çalışdım. İstədim ki, susmaqdan istifadə edim. Heç nəyin faydası olmadı. Daima sıxıntı içində idim. Deyv qolfdan əl çəkib bir müddət oynamadı. Ən maraqlısı bu idi ki, istədiyimi əldə etməyimə baxmayaraq, qəlbimdə sülhüm yox idi. Sülhüm ona görə yox idi ki, istədiyimi səhv yolla əldə etməyə çalışırdım. Kimisə zorla dəyişdirməyə çalışsanız, bu, sülhünüzü əlinizdən alacaq.

İstədiyiniz anda ruhani olmadığınıza görə özünü həzrlənmişiniz? Heç özünüzü dəyişdirməyə çalışmışınız? Allahın sizin həyatınızda edəcəyi işlə əlaqədar Müqəddəs Ruhla əməkdaşlıq etməyiniz çox vacibdir. O sizi başqa bir üsulla kamilliyə doğru aparacaq və qüsurunuzu aradan qaldıracaq. Siz özünüz-özünüz üçün bunu edə bilməzsiniz və bu, etməyə qadir olmadığınız bir işin zorla edilməsinin başqa şəklidir.

Xoşlamadığınız şeyləri dəyişdirməyə cəhd etməyinizin sizin üçün çox təbii görünməsinə əminəm. Bir anlığa realist olun. Bu şeyləri dəyişdirməyə nə dərəcədə müvəffəq olmusunuz? Nə üçün Allahda dincəlmək (bütün qaygımızı Ona ver-

mək və nəticəni Onun ixtiyarına buraxmaq), Onu və Onun vaxtını gözləmək, həyatınızdakı digər insanlara və hətta özünüə görə də Ona güvənmək əvəzinə sıxıntıyı qəlbinizə buraxıb sülhünüzü itirəsiniz?

Belə nəticəyə gələk: “Heç nə edə bilməyəcəyiniz sahədə nəşə etmək istəsəniz”, sıxıntı çəkəcək, sülhün ləzzətindən məhrum olacaqsınız.

# 3

## Sülh Sizə Rəhbərlik Etsin

Kolosselilərə Məktub 3:15-də belə yazılıb:

“Məsihin sülhü (ondan gələn harmoniya) qoy ürəklərinizdə münsiflik etsin (düşüncələrinizdə dolaşan suallara cavab versin)...”

Hakim beysbol oyununda oyunçunun oyuna girib-girməyəcəyinə qərar verir. Eyni ilə sülh də həyatınızda hansısa bir şeyin olub-olmamasına qərar verən hakimdir.

İnsanların bir çoxu sülhün ləzzətini dadmayıblar, çünki Allahın istəyindən kənarında yaşayırlar. Çunki Allahın istəyi əvəzinə öz istəklərini güdürlər. Allahın Kəlamına əməl edib sülhlə istiqamətlənmək əvəzinə ürəklərinin istədiyini ya da özlərinin doğru hesab etdikləri işləri görürlər. Bu işlər xoş səslənə, gözəl görünə və hətta nəsə yaxşı şey də ola bilər. Amma ürəkdə sülh yoxdursa, bunu etmək məsləhət

---

---

deyil. Qoy sizi sülh istiqamətləndirsin. Sülhünüz yoxdursa, nəşə satın almayın, xüsusilə də böyük alış-veriş etməkdən vaz keçin. Nəyisə çox istəməyinizdən asılı olmayaraq, Müqəddəs Ruhun yönəlməsinə qarşı hərəkət etsəniz, peşman olarsınız.

Hərdən vəz etməyim üçün haradansa dəvət gəlir. Dəvəti qəbul etmək istəyirəm, lakin bəzən ürəyimdə sülh olmur. Səbəbini bilmirəm, amma sülh olmur ki, olmur... Lakin buna baxmayaraq, dəvəti rədd etməyib gedəndə “gərək sülhün səsini eşidəydim” nəticəsinə gəlirəm.

İlk dəfə vəz etmək üçün səyahətə çıxdığım vaxtlarda belə bir hadisə ilə qarşılaşdım. Vəz etmək imkanı çox az idi. Sözsüz ki, təkliflərin hamısını qəbul etmək istəyirdim. Texasda olan bir cəmiyyətdən dəvət aldım. Bu, o vaxtlarda mənim üçün həyəcanlı bir şey idi. Həmin anda razılıq verdim. Bir neçə həftədən sonra bu barədə düşündükcə daxilimdə sıxıntı keçirirdim. Getdikcə bu hiss güclənirdi. Getmək üçün ürəyimdə sülhüm yox idi, amma buna baxmayaraq, nə üçün belə olması haqda Allah mənə heç bir məlumat verməmişdi.

---

---

Bir az gözləməli oldum. Nəhayət, cəmiyyətə zəng edib verdiyim vəddən imtina etməyin mümkün olub-olmaması haqda soruşmaq qərarına gəldim. Mənim əvəzimə başqasını tapmayacaqları təqdirdə gələcəyimi, amma nədənsə getmək barədə daxilimdə sülhün olmadığını onlara söylədim. Onlar da vəzi ləğv etdilər.

Bundan bir neçə həftə sonra öyrəndim ki, gəlməli olduğum həmin gün öz cəmiyyətimizin yeni binasının Rəbbə həsr olunacağı gün imiş. Xidmətimə başlamamışdan əvvəl həmin cəmiyyətdə uzun müddət rəhbər köməkçisi işləmişdim və belə xüsusi bir gündə onlarla birlikdə olmağım mənim üçün çox vacib idi.

Bəs nəyə görə Rəbb olacaq şeyləri mənə söyləməmişdi? Hansı səbəbdənsə söyləməməyi seçmişdi. Allahın Sözü deyir ki, "...sülh ürəklərinizdə münsiflik etsin". İşlərinizin Onun istəyinin "daxilində" yaxud "xaricində" olduğunu sizə bildirməkdən ötrü verdiyi işarə çox vaxt yalnız bu ola bilər. Ola bisin ki, səbəbini bir müddətdən sonra öyrənə bilərsiniz, bəlkə də heç vaxt.

Əgər Onun istiqamətləndirməsinə itaətsizlik edib öz istəyinizin ardınca getsəniz, sülhlə dolu həyatın ləzzətini heç vaxt dadmayacaqsınız.



## 4

### **Nələr Sizi Sülhdən Məhrum Edir?**

Hamını narahat edən bəzi şeylər var. Şeytan bütün həyatınız boyu sizi vaxtınızı öyrənməklə keçirir. Çox güman ki, o sizi sizin özünüzdən də yaxşı tanıyır. Sizi nələrin narahat etdiyini o bilir. Nələrin sizi narahat etdiyini bilməyiniz və belə hallarda sülhünüzü qorumağa diqqət verməyiniz gərəkdir.

“Sülhü əldən alan şeylər” hamı üçün eyni deyil. Elə şeylər var ki, Deyvi heç narahat etmədiyi halda mənə narahat edir. Məsələn, mən sakitliyi xoşlayıram, amma heç bir gurultu onu narahat etmir. Qızlarımızdan biri var gücü ilə şeypur çaldığı və doqquz yaşlı oğlumuz yerdə itlə güləşdiyi vaxt Deyv narahat olmadan kitabını oxumağa davam edə bilir.

Mən tələsərək işə getməyəm, lakin gecikməyi də sevmirəm. Deyv bəzən müəyyən bir vaxt ərzində həddindən çox iş görməyə çalışır. Bunun da

---

---

nəticəsində işin sonunda çox tələskənliyə məruz qalır. Bu, mənim barəmdə şeytanın bildiyi şeylərdən biridir və sülhümü oğurlamaq üçün bundan istifadə edəcək. Digər tərəfdən, bir yerə təyyarə ilə gedəcəyimiz hər səfər zamanı Deyv aeroporta, ən azı, bir saat əvvəl getmək istəyir. Qolf oynayan zaman qolf sahəsinə həmişə erkən gəlmək istəyir. Əgər şeytan bu işlərdən birinə onu gecikdirməyə müvəffəq ola bilirsə, Deyvin səbri tükənməyə başlayır.

Hamımız bir-birimizdən fərqliyik. Buna görə də şeytan hər birimiz üçün fərqli üsullardan istifadə edir. Şeytandan daha ağıllı olun. O sizi əsəblərinizin korlanması vəziyyətlərinə salır. “Sizi sülhdən məhrum edən” şeylər nədir? Bunları siyahıya alın və ailənizlə bu barədə söhbət edin. Hansı şeylərin həqiqətən də onları əsəbləşdirdiyini öyrənin, sonra belə hallara düşməmək üçün bir-birinizə dəstək olun.

Qolf oynayarkən Deyv çox ciddi davranır. Mən də qolf oynayıram, amma qolf sahəsində gülüb şən-lənmək mənim daha çox xoşuma gəlir. Amma

---

---

Deyvlə golf oynayarkən diqqətsizlik etməyin və ya zərbəni əyri vurarkən onunla zarafat etməyin heç də ağıllı iş olmadığını öyrəndim. Əlbəttə, biz əylənirik, amma mən onu narahat edən işi görməməliyəm. Başqasını narahat etməyin heç bir mənası yoxdur. Bir adamla bir yerdə uzun müddət yaşadığda onun da zəifliklərini öz zəiflikləriniz kimi öyrənməyə başlayırsınız. Təkrar edirəm: “Belə hallara düşməməkdən ötrü bir-birinizə kömək etməyə çalışın”.

Zəif vəziyyətlərimdə Deyv mənə kömək edir. Çalışır ki, Müqəddəs Kitab üzərində işləyərkən ya da dinləyərkən evdə sakitlik olsun. Həddindən artıq yorğun olduğum zaman şeytanın sülhümü əlimdən alacağını bildiyi üçün mənə dincəlməyə və əylənməyə şərait yaradır. Qalatiyalılara 6:2-də belə yazılıb: “Bir-birinizin yüklərini daşıyın...”. Bir-birimizin zəifliklərini daşımağımız, hamımızın çoxlu zəif yeri olduğunu dərk etməyimiz və bir-birimiz üçün dua etməyimiz vacibdir.

## 5

### **Niyə Şeytan Sizi Sülhdən Məhrum Etmək İstəyir?**

Bilirik ki, sülh bizi Müqəddəs Ruhla bağlayır. Başqa sözlə desək, Müqəddəs Ruhun sadəcə qəlb rahatlığı mühitində təsirli olduğunu qeyd etməliyik. Sülhdə qüdrət var. İnanıram ki, Yəhya 14:27-də İsanın bizə qoyub getdiyi mirasın sülh olduğunu söyləməsinin səbəbi də elə budur. İsa “Öz sülhümü sizə verirəm (miras verirəm )...” demişdi.

Hansısa probleminiz olarkən şeytan kefinizi poza bilmirsə, deməli üzərinizdə heç bir təsiri yoxdur. Sizin gücünüz sakit, sülh dolu, etibarlı mövqeyinizdir. Amma şeytanın gücü əsəblərinizi korlayaraq sizi qorxuya salmaqdan ibarətdir.

Çətin vəziyyətə düşərkən məqsədiniz sadəcə sakitləşmək olsun. Əsəbiləşərək şeytanın arzusunu həyata keçirməyin. Şeytan sizi özünüzdən çıxarılanda sevinir. Ümumiyyətlə, hansısa bir insan özündən çıxdıqda, ilk növbədə, şeytana imkan verir

ki, söylədiyi sözlərlə yaratdığı münaqişəni alovlandırır.

Yaqubun Məktubu 3:5,6-da deyilir ki, dil bədənimizin kiçik üzvüdür, amma böyük bir meşəni yandıra bilər. Bədənimizin üzvləri arasında yerləşən dilimiz bütün bədənimizi ləkələyir və özü cəhənnəmdən odlandırıldığı kimi həyatımızın gedişatını da odlandırır. Bu ayələrdən görürük ki, şeytan sizi idarə etmək üçün nəzarəti itirməyinizi istəyir. Unutmayın ki, şeytan sizi, xüsusən də əsəblərinizi korlamaq istəyir.

Cəmiyyətə getməyə və ya Müqəddəs Kitabı öyrənməyə hazırlaşarkən, yəqin ki, şeytanın çox fəal tərzdə çalışdığına diqqət yetirmisiniz. İllər boyu hər bazar günü səhərlər evimizdə böyük mərəkə qopardı. Çox nadir hallarda heç birimiz əsəbiləşmədən cəmiyyətə gedərdik. Çox vaxt hamımız əsəbi olurduq.

Bazar gününün hər səhəri həftə ərzində olduğundan da çox əşya itir, yerə düşür ya da qırılırdı. Həftənin digər günləri uşaqlarımız bir-birləri ilə anlaşdıqları halda, onlar hər bazar günü səhərlər dava edərdilər. Ətrafda nə qədər çox səs-küy və

---

---

qarışıqlıq olurdusa, bir o qədər çox əsəbiləşərdim (Yadınızdıdırsa, çox səs-küy xoşlamıram).

Axırda şikayətlənirdim. Deyv şikayətə qulaq asmaqdan xoşlanmadığı üçün bir müddət sonra şikayətə son qoymağımı istəyərdi. Onda da ona hirsleşnərdim. Ən nəhayət, Deyvlə mübahisə etdiyimiz üçün uşaqlar ağlaşdılar.

Bütün bu mərəkədə köpək evin içində kiminsə geyəcəyi ayaqqabının bir tayını götürüb qaçar, mən də “tez olun, gecikəcəyik” deyə bağırmağa başlaydım. Əminəm ki, bu səhnələr sizə də tanışdır.

Yaqubun Məktubu 3:18-i oxuduqda ibadətə gedəcəyimiz vaxt işlərin nə səbəbdən həmişə belə getməsinə anladım. Ayədə belə deyilir: “Sülh yaradanların əkdiyi sülh toxumlarından [toxuma bənzəyən Allah Kəlamından] salehlik bəhrəsi yetişir”.

Başqa sözlə desək, həyatımızda Allah Kəlamının kök salıb yaxşı bəhrə verməsi üçün Kəlam sülh yaradan bir insan tərəfindən vəz edilməli ya da öyrədilməlidir. Allah Kəlamına qulaq asan zaman sülhsevər bir mövqe tutmağımız vacibdir.

Bir qədər öz həyatınıza nəzər yetirin. İbadətə getməzdən öncə şeytan neçə dəfə əsəblərinizi kor-

lamağa müvəffəq olmuşdu? Onun qurduğu tələlərə düşməmək üçün diqqətli olun. 2Korinflilərə Məktub 2:11-də danışılır ki, şeytanın iş və niyyətlərindən xəbərdarıq. Başqa bir tərcümədə buna “tələlər” deyilir. Şeytan bizi tovlamaq və əyri yola sürükləmək üçün müxtəlif vasitələrə əl atır. Gəlin ondan ağıllı olaq!

1Peter 5:8-də belə yazılıb: “Ayıq durun, oyaq olun. Çünki düşməniniz olan iblis nərildəyən və kimisə aşırmaq istəyən aslan kimi dolaşır”.

Bu “kimisə” siz olmayın! Diqqətli olmağınızı tövsiyə edirəm. Hər dəfə hirsələnməyə ya da sıxılmağa başladığınızı hiss edəndə dayanıb özünüzə bu sualları verin: “Şeytan nə etmək istəyir? Bu mənfi emosiyalara yol versəm, bunlar nə ilə nəticələncək?”

Efeslilərə Məktub 4:26,27-ci ayələr şeytana həyatımıza müdaxilə etmək fürsətini verməmək üçün qəzəblənməməyiniz zəruriliyini öyrədən çox önəmli nümunələrdir. 26-ci ayədə “...günəş batmadan əvvəl qəzəbinizi (qızgınlığınızı) soyudun” deyilir. Başqa cür desək, “qəzəbiniz ötəri olsun”.

27-ci ayədə isə belə deyilir: “İblisə də yer ver-

---

---

məyin”. Qəzəbləndiyiniz zaman sevincinizi itirirsiniz. Sevincinizi itirdikdə isə gücünüzü əldən verə bilərsiniz. Nehemya 8:10-da belə yazılıb: “...Rəbbin verdiyi sevinc sizin qüdrətinizdir”. Məzmur tərənnümçüsü Davud da Zəbur 42:5-də öz əhval-ruhiyyəindən danışaraq “mənim qəlbim, ...niyə bu köksümdə təlaşlanırsan?” deyir. Yeşaya 30:15-də “...rahatlıq tapanda xilas olarsınız... sakitləşib inanmaqla qüdrətli olarsınız” deyilir. Bu nümunələrdən bir daha şeytanın gücümüzü əlimizdən almaq üçün ürəyimizdəki ilahi hüzzuru pozmaq istədiyini görürük.

Onun yalnız ilahi hüzzurun olduğu bir mühitdə çalışdığını Müqəddəs Ruhdan öyrəndim. Müqəddəs Ruh hərc-mərclik içində çalışmır, Müqəddəs Ruh ilahi hüzzur içində çalışır, şeytan isə hərc-mərclik içində çalışır. Evinizdə, iş yerinizdə yaxud cəmiyyətdə xidmət vaxtı ilahi hüzzur dolu bir mühit yaradın. Belə etsəniz, Allah Kəlamını və Allahın Ruhunu izzətləndirmiş olacaqsınız və itaətinizin bəhərini görəcəksiniz.

Cinləri qovmaq, xəstələrə şəfa vermək və Müjdəni elan etmək kimi bir çox qüdrətli işi gör-



mək üçün İsanın Öz yetmiş ardıcılığını iki-iki göndərdiyini yada salın. O Öz ardıcıllarına bir şəhərə gedib orada ev tapmalarını və evə girərkən evdəkilərə “sizə sülh olsun” deyərək orada qalmalarını, əgər sülhlə qəbul edilməzlərsə, ayaqlarının tozunu çırpıb yollarına davam etmələrini buyurdu (Luka 10:1-11,17). Nə üçün? Çünki sülh içində yaşamasaydılar, gördükləri işlər qüdrətdən məhrum olardı.

Əminəm ki, indi bu kitabın məramını anlamağa başlamısınız. Daima sülh içində yaşamaq üçün özünü nəzarət edərək əlinizdən gələn hər şeyi edin.

Luka 22:46-da sınağa düşməməyimiz üçün dua etməyin zəruriliyini İsa bizə öyrədir. O, şagirdlərinə “qalxın, dua edin ki, sınağa düşməyəsiz” demişdi. Şeytana müqavimət göstərmək üçün özünü yaxud öz gücünü arxalanmayın. Şeytan sülhünüzü əlinizdən almaq istəyəndə ona müqavimət göstərmək üçün hər gün Allahdan sizə lütf göstərməsini istəyin. Rəbdən sizə güc verməsini və kömək etməsini xahiş edin.

Yəhya 15:5-də “Mənsiz heç nə edə bilməzsiz”

---

---

deyildiyini yada salın. Bu işi özbaşına etməyə çalışmayın! Kömək istəyin. Məsihin köməyi ilə hər işə gücünüz çatar (Filipililərə 4:13), amma özbaşına heç nə edə bilməzsiniz. Allahın sizə kömək etməsini istəyirsinizsə, həlim xasiyyətiniz olmalıdır. 1 Peter 5:5-də “Allah məğrurlara qarşıdır, itaətkarlara isə lütf göstərir” deyilir.

Yekunda şeytanın sizi gücdən salmaq üçün sülhünüzü əlinizdən almaq istədiyini söyləyək. O sizin zəif və gücsüz olmağınızı istəyir. Amma mən sizi “Rəbdə və Onun böyük qüvvəsində möhkəmlən”məyə (Efeslilərə 6:10) dəvət edirəm. Sülh içində qalın!

## 6

### Sınaqlar Zamanı İmanlının Mövqeyi

Efeslilərə 6:13-də belə yazılıb: “Buna görə Allahın bütün zireh və silahlarını götürün ki, pis gündə müqavimət göstərib, əlinizdən gələn hər bir şeyi (böhranı aradan qaldırmaq üçün zəruri işləri) etdikdən sonra (yerinizdə sağ-salamat) dayana bilərsiniz”. Bəs “sizin yeriniz” haradadır? Efeslilərə 2:6 bizə yerimizin Məsihdə olduğunu öyrədir. Yunanca histemi<sup>1</sup> sözü azərbaycancaya “dayanmaq” kimi tərcümə olunmuşdur. Bir mənası da “qalmaq”dır. Yəhya 15:7-də isə “qalmaq” deyə tərcümə edilən söz yunanca “meno” kimi səslənir. Bu sözün də mənələrindən biri “dayanmaq”dır.<sup>2</sup> “Meno” bəzən “dayanmaq”<sup>3</sup> kimi tərcümə olunur. İsa “Əgər

---

<sup>1</sup> James Strong, “Greek Dictionary of the New Testament, “Strong’s Exhaustive Concordance of the Bible, (Abingdon, Nashville, 1890), s.38, no. 2476.

<sup>2</sup> Strong, Concordance, “Greek,” s. 47, no. 3306.

<sup>3</sup> W. E. Vine, An Expository Dictionary of New Testament Words (Old Tappan: Fleming H. Revell, 1940), Cild IV, 70, 71 səhifələr.

---

---

Məndə qalsanız və sözlərim sizdə qalsa, nə istəyirsinizsə, diləyin, sizə veriləcək” deyir (Yəhya 15:7). “Qalma” mövqeyi böyük qüdrətə malik bir mövqedir.

İbraniyə Məktub 4-cü fəsildə bildirilir ki, mübarizə etməyi bir kənara qoyub Allahda dincəlməyə (qayğılarınızı Ona yükləyib ardını Onun ixtiyarına verməyə) çalışsanız, ilahi hüsurun olduğu diyara daxil olacaqsınız. Sıxıntı zamanında Allahın sizi istiqamətləndirdiyi işi görün, bundan sonra da Onda qalın ya da Məsihdə mövqe tutun və Onun sizin əvəzinizə çalışmasını seyr edin. Müqəddəs Kitab “Durun, Rəbbin bu gün sizi necə xilas edəcəyinə baxın” deyir (Çıxış 14:13). “Qalmaq”, “sakin olmaq”, “dincəlmək”, “durmaq” və “Məsihdə” kimi sözlər eyni əsas şeyi söyləyir: Sülhünüzü itirməyin!

Filipililərə Məktub 1:28 Müqəddəs Kitabda bu mövzunu açıq şəkildə bildirən ən bariz nümunələrdən biridir. Orada belə deyilir:

“Heç bir şəkildə, əleyhdarlarınızdan qorxmursunuz. Bu (belə dəyişməzlik və qorxmazlıq nüma-

yiş etdirməyiniz) onlar üçün (bu yaxınlarda) həlak, sizin üçün isə xilas əlamətidir (sübutu və möhürüdür)”.  

---

---

Bu ayədə hər şey çox açıq şəkildə bildirilir: hücuma məruz qalanda sülh içində qalın. Bununla da şeytana məğlub olduğunuzu göstərsiniz. O sizi qəzəbləndirə bilməyəndə sizinlə heç nə etməyin mümkün olmadığını başa düşür. Bu da digər tərəfdən sizi Allahın xilas edəcəyi barədə bir inama gətirir. Çünki sülh və Allahda dincəlmə mövqeyində olmağınız Allaha sizin, həqiqətən, imanla hərəkət etdiyinizi göstərir. İbranilərə Məktub 4-cü fəsildə Allahın hüzur diyarına girənlərin iman etdikləri deyilir.

Allah sizin problemlərinizlə məşğul olarkən siz həyatın ləzzətini dadın. İnsanların bir çoxunun problemləri olduğu halda həyatın ləzzətini dadmağın düzgün olmadığını bildirən dumanlı bir fikrə malik olduqlarını bilirəm. Bu nöqteyi-nəzərə görə, problemlər qarşısında ən azı üzgün görünməlisiniz.

Əvvəllər mən də bu cür düşünürdüm. Deyvlə mənim bir sıxıntımız yaxud problemimiz olanda o,

---

---

kefini pozmayıb həyatdan ləzzət almağa davam edər, mənsə birgə qayğı çəkmədiyimiz üçün fikir edir və ona hirsələnərdim.

Maddi vəziyyətimiz tez-tez bizim üçün problemə çevrilərdi. Deyvin pul məsələsində fəvqəladə bir imanı var idi və həmişə belə deyərdi: “Ondabiri veririk. Lazım olduqda səxavətlə ianələr veririk. Müqəddəs Kitab “Bütün qayğı yükünüzü Ona ötürün, çünki O sizin qayğınıza qalır” (1Peter 5:7), “Sizin hər ehtiyacınızı isə Allahım Məsih İ sada olan Öz izzətli zənginliyinə görə ödəyəcək” deyir (Filiplilərə 4:19). Bəs onda niyə bu barədə fikir çəkək? Fikir çəkmək pul gətirmir və heç vaxt da gətirməyəcək”.

Bu, Deyvin mövqeyi idi. Allah problemlə məşğul ikən Deyv həyatın ləzzətini dadırdı. Mənsə, “Bunların hamısını bilirəm, Deyv, amma heç nə etməmək də doğru deyil” deyirdim. Onun bir şey etməsini istəyirdim. O isə, “Yaxşı, Coys, nə etməyimi istəyirsən?” deyərdi. Mən, “Dua et, dua etməlisən” cavabını verərdim. O da deyərdi: “Dua etdim, dua edib Allahdan bir şey olub-olmadığını

soruşdum. Mənə heç nə göstərmədi, buna görə də fikir çəkməyin xeyri yoxdur”.

Ürəyimdə Deyvin haqlı olduğunu bilirdim. Amma yenə də bir problemim olduqda həyatın ləzzətini dadmağa cürət və cəsarət etməmək barədə daxilimdə israr edən dumanlı bir fikir var idi. Nəticə illər boyu dəyişmirdi: problemimiz olan zaman Deyv dua edib sülh içində qalar, mən isə dua edib fikir edər və öz-özümü üzərdim. Deyv həyatın ləzzətini dadardı və nəticədə Allah hər şeydə yardım etdi, hər səfərində işlər düzəldi.

Ən nəhayət, heç nə edə bilmədiyimi anladığım üçün Allaha şükür edirəm. Etdiyim yeganə iş özümü üzmək və Allahın vermək istədiyi cavabın gəlməsini ləngitmək oldu. İndi isə fırtınanın ortasında da sülhün ləzzətini dadıram (Mark 4:37-40).

İsa, “Dünyada əziyyətiniz var, amma cəsarətli olun! Mən dünyaya qalib gəldim” dedi (Yəhya 16:33b). Müqəddəs Kitab ayrı-ayrı sıxıntıların olması zəruriliyini söyləyir, amma bizə özümüzü sıxıntıların içinə atmamağı məsləhət görür (Luka 8:13; 1Korinflilərə 10:13; Yaqub 1:12). Demək is-

---

---

təyirəm ki, bu həyatda həmişə çətinliklər, sizin dəf etməli olduğunuz şeylər olacaq. Amma yenə də biz Məsih İsa vasitəsilə bunlara üstün gəlib qalib oluruq (Romalıları 8:37).

Biz birdəfəlik üstün gəlib qalib oluruq, amma hər dəfə üstün gəlib qalib oluruq. Heç vaxt bütün maneələri aşıb qurtara bilməyəcəksiniz. Amma yenə də Məsihdə həmişə qalib olacağınıza əmin ola bilərsiniz. Hər dəfə üstün gəlib qalib olacaqsınız!

Paulun Filipililərə Məktub 4:11,12-də toxunduğu mövzuya müraciət etməyimiz lazım gələcək: Paul istər ac, istərsə də bolluq içində olanda razı qalmağın yolunu öyrəndiyini söyləyirdi. Əgər bunu öyrənməsəniz, həyatınız tez-tez süquta uğrayacaq. Bunu unutmayın: əgər şeytan düşdüyünüz vəziyyətlərdən istifadə edərək sizi idarə edə bilirsə, sizi daima təsiri altında saxlayacaq. Həmişə sülh içində olmaqla öz vəzifənizi yerinə yetirə bilərsiniz.



## **Bu Gün üçün Yaşayaq**

Sülhü itirməyin ən real yollarından biri sabahkı günün qayğısına qalmaqdır. Matta 6:34-də belə yazılıb: “Beləliklə, sabahın qayğısını çəkməyin. Çünki sabahkı gün özü üçün qayğı çəkəcək. Hər günün öz yamanlığı kifayətdir! ”

Bu gün kifayət qədər həll edilməli problemimiz olduğundan çoxumuzun sabahkı gün üçün fikir çəkməyə belə, vaxtı qalmır. Allah sizə bu gün üçün lütf verəcək, amma sabahkı gün gələnə qədər sabah üçün lütf verməyəcək.

İnsanlar heç vaxt olmayacaq bir şey haqqında çox qayğı çəkirlər. Əsas problemləri ağıllarındakı “birdən belə olar” fikridir. Ağlıңызdan “birdən elə ya da belə olar” kimi fikirlər keçdiyini müşahidə etsəniz, diqqətli olun! Çox ehtimal ki, fikir etməyə cəlb olunacaqsınız. Bəzi insanlar o qədər çox fikir edirlər ki, fikirləri qorxuya çevrilir; çox vaxt da insanların qorxduğu şeylər başlarına gəlir. İman va-

---

---

sitəsilə Allahdan bir şey aldığımız kimi qorxu vasitəsilə şeytandan da nəşə ala bilərik.

Sabahkı günlə bağlı qorxu və dəhşətin hisslərinizə təsir etməsinə imkan verməyin. Sadəcə Allahın sadıq olduğunu bilin. Sabahkı günlərdə nə gizlətir-gizlənsin, hər şey Allahın əlindədir. Onun lütfü ehtiyacınızı ödəməyə qadirdir. Bu günün ləzzətini dadmaq üçün verilən lütfü sabahkı günün fikrini çəkməklə boş yerə sərf etməyin. Hər gün üçün yaşadığımız Məsihdə bacardığımız işlər tamamilə heyrətamiz olacaq.

Mən bu həyat dərslərini Müqəddəs Kitab universitetində müəllimlik etməyə başlayarkən öyrəndim. Rəhbər köməkçisi olduğum cəmiyyətdə həftədə bir dəfə müəllimlik edirdim. Cəmiyyətdə həftədə üç dəfə ilahiyyat dərsləri demək imkanı çıxanda dörd uşağımla və bütün günü çalışdığım işlə məşğul idim. Allah Kəlamını öyrətməyə daha çox vaxt sərf etməyi arzu edirdim və qarşımda hər həftə üç dəfə dərslər demək imkanı açılmışdı.

Amma dərslər deyərkən eyni zamanda konspekt tərtib edərək hazırlıq görməyim də lazım idi. Bu

---

---

dərsləri daha da dərinləşdirən elə Müqəddəs Kitab konspektləri olacaqdı, bu da xüsusilə birinci ildə hazırlaşmağım üçün Allah Kəlamı üzərində dərin tədqiqat aparmaq zəruriliyini göstərirdi. Konspektlərin hamısını gündüz işlədiyim üçün axşam hazırlamalıydım. Bunu necə edəcəyimi anlamırdım, amma hiss edirdim ki, Allah bunu etməyimi istəyir.

Bu barədə çox dua edib düşündükdən sonra imkansız olanı Allahın gücü ilə bacarmaq üçün bir addım atdım. Rəbb mənə hər dəfə bunu söyləyirdi: “Bu günlə yaşa, yalnız belə etsən, bacara bilərsən”. Sabahkı gün haqqında düşünməyə başladığım zaman dərdə düşər olardım, çünki o dəqiqə bacarmadığımı görürdüm. Buna rəğmən, hər gün yalnız o günü yaşadıqca hər şey öz həllini tapdı. Allah mənə lütf etdi, amma o lütfə ehtiyacım olan günə qədər bunu etmədi! İkinci il daha da asan oldu, çünki bütün dərslərim artıq hazır idi. Buna görə də birinci ildə olduğu qədər konspekt hazırlamaq lazım gəlmirdi.

Şagirdlərə Allah Kəlamını öyrətməklə bərabər öz işimi də görməyimi Rəbbin istəməsinin iki əsas

---

---

səbəbi var idi. Birincisi, hər gün ruhani ünsiyyət qurulduğu təqdirdə Allahın lütfü vasitəsilə necə çox şeyə qadir olmağı sınaмаğım idi. Digəri isə bu qədər çox dərs deməkdə təcrübə qazanmağım idi. İndi Deyvlə səyahət edərkən və evdə “Allah Kəlamında həyat” mövzusunda toplantılar apararkən tez-tez müəllimlik edirəm. Allah xeyirxahdır, yolları da qüsursuzdur.

Bu mövzu ilə bağlı insanlara həddindən çox sıxıntı gətirən başqa bir məqam da peşmançılıq hissidir – dünənin peşmançılıqları ilə yaşamaqdır. Hamımız səhv edirik. Bəli, “Hamımız səhv edirik!” söylədim. Heç vaxt səhv etmədiyini sandığınız insanlar belə, səhv edirlər. Müqəddəs Kitab hamımızın əzab gətirən səhvlərdən ibarət kiçik yüklərimizin olduğunu söyləyir (Qalatiyalılara 6:5). Hamımız etmək yaxud söyləmək istəmədiyimiz şeyləri edir və söyləyirik. Amma bir şey etdikdə artıq iş işdən keçir.

Bir dəfə etdiyim, indi isə dəyişdirə bilməyəcəyim bir işə görə qəlbimdəki hüzzuru itirməkdənsə, hər şeyi yoluna qoymaq üçün Allaha güvənməyim

---

---

lazımdır. Bildiyiniz kimi Allah belə bir qüdrətə malkidir və bizim səhvlərimizi silə bilər.

Bəzən söyləməməyi üstün tutduğum bir şeyi söyləyirəm. Birisinin hirslənməsinə yaxud da qəzəblənməsinə səbəb olub-olmayacağım haqda düşünməkdənsə, Rəbdən diləyirəm ki, səhv sözlər dediyim halda insanlar ürəyimin doğru olduğunu bilsinlər. Bunun onların qəlbinə təsir edəcəyinə və Allahın bu diləyimi yerinə yetirəcəyinə güvənirəm. Beləcə bu neçə günü fikir edərək keçirmirəm, onları görəndə də sıxıntı çəkmirəm.

Biz bir çox məqamda peşmançılıq çəkməyin tələsinə düşürük. Deyv və mən çox məşğul olduğumuz üçün çox vaxt evdən kənar da yemək yeyirik. Ara-sıra da yeməyin ya da xidmətin pis olduğu yerlərdə olur. Bəzən yeməxananı tərk etdikdən sonra oraya getdiyimiz üçün peşmançılıq çəkdiyimizi hiss edirik. Rəbb bizə sadəcə pis bir yeməxana seçməyin belə, sülhümüzü əlimizdən aldığını göstərdi.

Unutmayın, sülhün ləzzətini dadmaq üçün heç nəyi dəyişdirə bilməyəcəyiniz sahədə nəse etməyə

---

---

çalışmağa son qoyun. Bir yerdə alış-veriş edib haqq-hesabı ödədikdən sonra peşman olmaq vəziyyəti dəyişdirməyəcək.

Biz artıq bu cür vəziyyətləri tərsinə çevirib onların bizim yaxşılığımıza işləməsini təmin edə bilirik. İndi belə hallarda deyirik: “Hələ bundan sonra oraya gedib narazı qalacaq insanları düşünək. Onlarla müqayisədə bizim xoş halımıza! Oraya bir daha getməyəcəyimiz yer olduğunu yaxşı ki, öyrəndik. Vaxtımızı və pulumuzu daha orada əbəs yerə xərcləməyəcəyik!”

Evimin divarında belə bir yazı asılıb: “Əgər keçmişdə yaşamağa çalışsanız, həyat çətin olacaq. İsa Özü barədə «Mən idim» deməmişdi. Gələcəkdə də yaşamağa çalışsanız, həyat çətin olacaq. İsa Özü barədə «Mən olacağam» da deməmişdi. Amma bu gün üçün yaşasanız, həyatınız yoluna düşəcək. İsa da «Mənəm» demişdi (Yəhya 8:58)”. İsa hər zaman, hər vəziyyətdə sizinlə yanaşıdır. Ona yalnız bugünkü lütfü üçün güvənməyi unutmayın.

## 8

### Dua Sülh Gətirir

Filipililərə Məktub 4:6-7-də belə yazılıb:

“Heç nəyin qayğısını çəkməyin (dərdiniz olmasın), amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin. Onda Allahın ağlagəlməz sülhü ürəklərinizi və düşüncələrinizi Məsih İsada qoruyacaq”.

Bu ağlagəlməz sülh çox gözəl bir yaşantıdır. Yaşadığınız bütün hadisələrdən ötrü əsəblərinizin pozulması, təşviş, hərc-mərclik və qayğı içində olmaq labüdlüyünə rəğmən təsvirolunmaz bir sülhə malik olduğunuz gözəl təcrübədir. Dünya bu cür sülhə malik olmaq üçün çarpışmaqdadır. Bunu dükandan ala bilməzsınız; o, satlıq şey deyil. İsanın havayı verdiyi hədiyyədir. Onu Rəbbiniz və Xilas-karınız olaraq qəbul etdiyiniz və Onun qaydaları ilə yaşamağı öyrəndiyiniz halda bu sülh sizindir.

---

---

Həsretmə duası yükünüzü sizdən alıb İsayaya verən güclü bir duadır. 1Peter 5:7-də belə yazılıb: “Bütün qayğı yükünüzü Ona ötürün, çünki O sizin qayğınıza qalır”. 1Peter 5:7-nin digər tərcüməsi də belədir:

“Bütün qayğınızı (bütün sıxıntı, qayğı və kədərlərinizi) Onun üzərinə atın (qoyun), çünki O sizi düşünür”.

Necə də böyük imtiyazdır! Məsihçilərin bir çoxu bu imkana malik olduqları halda ondan istifadə etmirlər.

Bütün qayğılarınızı Onun əllərinə verdiyiniz zaman ürəyinizdə yaranan sülhün ləzzətini dadırsınızmı? Yuxarıdakı atmaq sözü tullamaq yaxud da bərk tullamaq mənasını verir. Bunu nə qədər tez etsəniz, o qədər yaxşı olar. Yalnız dua vasitəsilə bu işi görə bilərsiniz. Suallarınızı Onun sevgi dolu nəzərinə təslim edin. Müqəddəs Ruh sizi qayğılandırdığınız ya da sülhünüzü itirməyə başladığınız barədə xəbərdar etdiyi an bunu edin.

Şeytan sizin fikir çəkməyinizi istəyir. 1Peter



5:9-da elə hücumə başladığı an iblisə qarşı müqavimət göstərməyin zəruriliyindən danışılır. Bir neçə gün ona üzərinizdə çalışması üçün heç fürsət verməyin. Müqavimət göstərməyə nə qədər geciksəniz, şeytanın üzərinizdəki caynaqları sizi cəngində o qədər güclü sıxacaq. Sonra azad olmaq daha çətin olacaq. Fikir çəkdiyinizi anlayən kimi bu işdən uzaqlaşmağa çalışın. Vəziyyətin yaratdığı qayğıları Allahın üzərinə atın. Düşünmə qarşı meyarınızı dəyişin.

“Qayğıları atmaq” və “fikir çəkməmək” qaydalarını ilk öyrəndiyim vaxt düşünmə tərzimin səhv olduğunu bilirdim. Bu mövzuda çox sıxıntı çəkdiyimi xatırlayıram. Rəbdən “Necə olar ki, insan bir sual barədə düşünməsin?” deyə soruşurdum. Çünki fikir etməmək üçün öz sualınız barədə düşünməməyiniz gərəkdir. Qərar vermək üçün bir mövzu haqqında düşündüyünüz zaman bu mövzuda xəyali deyil, real bir şəkildə düşünməyiniz gərəkdir. Yəni sualınıza münasibətdə realist olmağınız lazımdır.

“Bir sual haqqında düşünməmək necə mümkün ola bilər?” deyə soruşarkən İsanın mənə nə dediyini

---

---

indiyədək canlı şəkildə xatırlayıram: “Çox asan, Coys. Sadəcə başqa bir şey haqqında düşün” dedi. Anladınızmı? Sual olmayan başqa bir şey haqqında düşünsəniz, sual haqqında düşünməyəcəksiniz.

Filipililərə Məktub 4:6-da qayğılanmamaq, bunun əvəzində dua etmək barədə danışılır. 7-ci ayə əvvəlki ayədə deyilənlərə əməl etdiyiniz təqdirdə Allahın ağlagəlməz sülhünə malik olacağınızı bildirir. 8-ci ayədə də belə deyilir:

“Nəhayət, qardaşlar, doğru, ləyaqətli, saleh, pak, cazibəli, etibarlı nə varsa, əgər əla və tərifə layiq bir şey varsa, onu düşünün”.

İndi sülhlə dolu bir həyatın müqəddəsliyinin və bəxtiyarlığının ləzzətini dadmaq üçün dua edirəm ki, Allah sizə bu qaydaları öz həyatınızda tətbiq etmək üçün Müqəddəs Ruhun gücü olan lütfünü versin. Ayrıca Allahın sizi Öz izzəti və ucalığı üçün istifadə etməyə çoxlu imkan verməsi üçün də dua edirəm.

## Yeni Həyatı Təcrübədən Keçirin

Əgər indiyədək İsanı Rəbbiniz və Xilaskarınız olmaq üçün dəvət etməmişinizsə, sizi indi bunu etməyə dəvət edirəm. Aşağıdakı kimi dua edə bilərsiniz və əgər bunu, həqiqətən də, ürəkdən etsəniz, Məsihdə yeni həyata nail olacaqsınız:

Ata Allah, Oğlun İsa Məsihin dünyanın Xilaskarı olduğuna inanıram. Onun çarmıxdə mənim üçün öldüyünə və bütün günahlarımı daşdığına inanıram. O mənim günahlarımın əvəzini ödədi. Mənim layiq olduğum cəzanı Öz üzərinə götürdü. İsanın dirilməsinə və indi Sənin sağında oturmasına inanıram. Sənə ehtiyacım var, İsa. Günahlarımı bağışla, məni xilas et, ürəyimdə yaşamaq üçün gəl. Yenidən doğulmaq istəyirəm.

İndi İsanın sizin ürəyinizdə yaşadığına inanın. Bağışlandınız, bəraət aldınız və cənnətə gedəcəksiniz.

Allah Kəlamını öyrədən yaxşı bir cəmiyyət tapın və Məsihdə böyüməyə başlayın. Allah Kəlamının biliyi olmadan həyatınızda heç bir şey də-

yişməyəcək. Yəh. 8:31-32-də belə deyilir: “...Əgər siz Mənim sözümə sadıq qalsanız, həqiqətən, Mənim şagirdlərimsiniz. Onda siz həqiqəti biləcəksiniz və həqiqət sizi azad edəcək”.

“Allah Kəlamında Həyat” təşkilatında çalışanların hamısı sizi sevir. Sülh mövzusunda bu kitabdən xeyir-dua aldığınız üçün ümidlə dua edirik.

*Əziz dostum,*

*Yəhya 8:31, 32: “Əgər siz Mənim sözümə bağlı qalsanız, həqiqətən Mənim şagirdlərimsiniz. Onda həqiqəti biləcəksiniz və həqiqət sizi azad edəcək”.*

*Sizə Allah Kəlamına bağlanmağınızı, onu qəlbinizin dərinliklərinə əkməyinizi tövsiyə edirəm. 2 Korinflilər 3:18-ə görə, Allah Kəlamına nəzər saldıqca İsa Məsihin surətinə uyğun dəyişilirik.*

*Rəbbin məhəbbəti ilə,*

*Coys*

## Müəllif haqqında

*Coys Meyer* Allah Kəlamını 1976-ci ildən bəri öyrədir. 1980-ci ildən isə yalnız Rəbbin xidmətində çalışır. O, Missuri ştatının Santa-Luis şəhərindəki “Məsihi Həyatı” Mərkəzinin köməkçi rəhbəri kimi “Allah Kəlamında Həyat” adlı həftəlik bir toplantı keçirmiş, əlaqələndirmiş və burada müəllimlik etmişdir. Beş ildən artıq bir müddətdən sonra Rəbb bu işi başa çatdırmış, onu öz xidmətini başlamağa və adını “Allah Kəlamında Həyat” qoymağa yönəltmişdir.

Coysun “Allah Kəlamında Həyat” adlı radio proqramı ABŞ-ın hər yerində 250 radiostansiyada yayılır. Coys Meyerin 30 dəqiqəlik “Allah Kəlamında Həyat” adlı televiziya proqramı isə 1993-cü ildə fəaliyyətə başlamış, Amerika Birləşmiş Ştatlarının hər yerində və bir neçə xarici ölkədə nümayiş etdirilmişdir. Tədris kasetləri də beynəlxalq səviyyədə dinlənilir. O, “Allah Kəlamında Həyat” adlı konfranslar təşkil etməklə və yerli cəmiyyətlərdə mühazirələr oxumaqla tez-tez səyahətlərdə

olur.

Coys və “Allah Kəlamında Həyat” xidmətində onunla yanaşı çalışan həyat yoldaşı Deyv 31 ildir ki, evlidirlər və dörd övladları var. Övladlarının dördü də evlidir və həyat yoldaşları ilə birlikdə Deyv və Coysla bu xidmətdə çalışırlar. Coys və Deyv Missuri ştatının Santa-Luis şəhərinin Fenton qəsəbəsində yaşayırlar.

Coys öz həyat çağırışında imanlıları Allah Kəlamında sağlam tərbiyə etməyin yolları olduğuna inanır. O, “İsa qulları azad etmək üçün öldü, amma bir çox məsihçinin gündəlik həyatında ya çox az qalibiyyət hissi var ya da heç yoxdur” söyləyir. İllər öncə özü də eyni vəziyyətdə olmuş, amma sonra Allah Kəlamını həyatına tətbiq etməklə qalibiyyətli bir həyat sürmək azadlığına qovuşmuş Coys indi əsirləri azad etmək və məzlumların ehtiyaclarına çarə etmək məqsədi ilə yola çıxır.

## TÖVBƏ DUASI

Tanrı səni sevir və səninlə yaxın münasibət qurmaq istəyir. Əgər indiyədək İsa Məsihi Rəbbin və Xilaskarın olmaq üçün dəvət etməmisənsə, indi səni bunu etməyə dəvət edirəm. Sadəcə ürəyini Ona aç. Aşağıdakı kimi dua edə bilərsən:

*“Ata, mən bilirəm ki, Sənin qarşında günahkaram. Xahiş edirəm, məni bağışla. Təmizlə məni. Sənin Oğlun İsa Məsihə iman edirəm. Onun mənim üçün öldüyünə və mənim günahlarımı Öz üzərində çarmıxdə daşdığına inanıram. İndi mən öz həyatımı İsa Məsihə təslim edirəm. Ata, Sənin bağışlama və əbədi həyat ənamına görə Sənə minnətdaram. Xahiş edirəm, Sənin üçün yaşamağa mənə kömək elə. İsa Məsihin adıyla. Amin”*

İndi ürəkdən dua etmisənsə, Tanrı səni qəbul etdi, təmizlədi və səni ruhani ölümdən azad etdi. Müqəddəs Kitabdan ayələri oxumaq və öyrənmək



üçün vaxt ayırın və yeni həyatındakı səyahətə Onunla birlikdə getdiyiniz üçün Tanrıdan səninizlə danışmasını xahiş edin.

Yəhya 3:16

1Korinflilərə 15:3-4

Efessilərə 1:4

Efessilərə 2:8-9

1Yəhya 1:9

1Yəhya 4:14-15

1Yəhya 5:1

1Yəhya 5:12-13

Dua edib Ondan Bibliya həqiqətlərinə inanan məsihçi kilsəsini tapmağı xahiş edin ki, Məsihlə münasibətində böyüməyə başlaya bilərsiniz. Tanrı həmişə səninizlədir. O, sənə rəhbər olacaq və səniniz üçün hazırladığı bol həyatı necə yaşamağı sənə göstərəcək!